

Professor Qulu Məhərrəmlinin publisistika yaradıcılığında artıq dəfələrə dediyimiz kimi, Qarabağ mövzusu əsas xətt kimi keçir. Demək olar ki, həm ölkə daxili, həm də dünya siyasi arenasında Qarabağ daxili olan hər hansı bir hadisə onun diqqətindən kanarda qalmır. Əsas da ona görə ki, Qarabağ məsələsinin ölkənin bütün iqtisadi, siyasi, hərbi imkanlarının sahərər olunması ilə həllinin mümkünliyini bili. Bu, böyük savadıdır. Hətta onun özü-nün dediyi kimi (və ilin sitatına çevrilmiş), Qarabağda sivilizasiyalar yox, siyasi maraqlar toqquşur. Dəqiq ifadədir. Maraqlar isə ayrı-ayrılıqda bir-biri-nə zidd olan güclərə günənir. Demək, bu güclərə savadında hər kasın özü döyüş mövqeyi var. Qulu Məhərrəmlinin isə təbliğ etibarı ilə əsərəti və intellekt imkanlarına görə on atəş mövqeyində vuruşmayı özünlə bərc bilsər. Əlbəttə, professor Qulu Məhərrəmlinin savas meydani sərf manzını mahiyyət dəstəri. O, qələmi ilə döyüşir. Məqsəd isə insanları böyük gürçü gərci dayanmaq üçün manzını cəhdəndən sahərər etməkdir. O yaxşı bilsər ki, iqtisadi, hərbi imkanlar sahərərlidən ilə hərəkət manzını sahərərlidən əsas təsdiçdir. Demək, onun yuzlərində əsas məqsəd insanların ruh etibarı ilə manzını cəhdəndən silahlandırmak, onları toşkil etmək, böyük siyasetin gizliliklərini xalq üçün açmaq, məməniyyəti onu gözləyən tələblərdən vaxtında xəbərdar etməkdir.



Əli Rza XƏLƏFLİ

mi, professor Qarabağ mövzusunu bir da tərk etməyib. Bütfövlükədə mətbuat, sosial şəbəkə Qulu Məhərrəmlinin Qarabağ mövzusunu bütün diqqətlərin mərkəzindən çəkməsi üçün vasita olub, açıq meydən olub. Nədənəsə bu möqamda Qulu Məhərrəmlinin savaş mənəvəsini Mirzə Ələkbər Sabirin "Molla Nasıriddin" jurnalının naşırı başlaması ilə özüne yəni meydən tapmasına bənzətdim. Sanki Qulu Məhərrəmlinin Qarabağ mövzusunda yazılı ilə cəmiyyətin hər bir üzvüne, ayrı-ayrılıqda hər bir azərbaycanlıya məktub ünvanınlardır. Elə bili ki, belə bir mesaj verir: oxu, oxumasan bilməyəcəksən (Sabir: "al galdi, molla amı"). Onu da qeyd etmek yerinə düşək ki, silsələ Qarabağ həkəyatörünü xatırladan bu yazıların hər birinin sonluğunda gələcəyə ün-

ratmaq çox vacibdir. Nəce ki, vaxtı ilə Memmed Said Ordubadi "Qanlı sənədlər" kitabını yazmışdı və hemin kitabı az qala 70 idən çox bir dövr erzində örtüde saxlanılmışdı. 80-ci illərin sonunda erməni vandalizmi İrovanda teatr meydənində, Xankəndidə "Miatşun" çağırışları başlayandı. Memmed Said Ordubadının hemin kitabı yada düşdü, tələmtəloslik noşr olundu, erməni məkrin çoxlu sırları üzə çıxı və demək olar ki, hadisələr e. M.S.Ordubadının təsvir etdiyi istiqamətdə coreyan etdi.

İndi ayrı-ayrı həkəyatör haqqında qisa xülasə şəklinde məlumat vermek müəllifin məqsədlorina bir az da aydınlaşdırır.

Əvvəlcə "Qarib ölkədəki asqrın ağırları" həkəyatötü. Bu yazıda müllif vaxtı ilə Qarabağda döyüşmiş, Xocalı qırğınlarının şahidi olmuş, Azərbaycanın Milli Qohremani, doslu, komandiri Aqil Quliyevi itirmiş, özü de ağır yaranalaraq təsadüfən sağ qalmış bir döyüşünən dolanışq ubutından baş alıb Rusiyannın içəriyinə çıxıb getmiş, oradakı həyat torzı, yaşam yolu, on başlıcası, vətən aqarları çözürlər. Məraqlıdır ki, müllif özü da 1992-ci ilin yanvarında elə Xocalıda çəkiliş vaxtı Cabbar görmüş, onun və döyüş yoldaşlarının cəngavərlik, qorxmazlıq ruhunu lenjin yaddaşına köçürmürdər və bu yəzidə da həmin xronikəni təzəyən yada salır. Həmin döyüşü Cabbar 92-ci ilin yanvarında gördüyü telejurnalist Qulu Məhərrəmlini unutmur, hər ilin Xocalı gündündə ona zəng edir: "Harada olursa olsun, o, fevralın

ba bitməyi, ona görə hala da üzü gülmür. Üzü həm də ona görə gülmür ki, keçmiş döyüşçülərin məmləkədə adam kimi yaşaya bilməməsinən-dən gileyildir. Qarib məmləkədə ömür sürməyə möhkum edilmiş keçmiş asqrarı ağrıcıdan başqa səhərlər də var. "Bura galanlar vətəndən yaxşı xəbərlər goturmır, deyirlər, dolamış yox, iş yox, hər yerdə də rüvən və ədalətsizlik var. Bunlar hizi çox ağrır". Bəla xəbərlərdən üzilən, ağrış-bixulan təkcə Cabbarlıdır?". Təkcə elə bu mötnə bos edir ki, görəsən, Qulu Məhərrəmlini küçic bir sujetin içərisində necə manevr edir. Xalqın, insanların Qarabağ uğrunda savas üçün sahərər olunmasında mənəvi realibilitasının necə vacib olduğunu diqqəti yondaşdır. Bu yəzidə yazıcı məharəti ilə siyasi şərh ustasının istədiyi birləşdir.

Yazi birbaşa oxucu düşüncəsinin mərkəzindən həddən fərqli. Axırdı da suali ilə sanki vermodı: başqa bir sual üzə çıxıar; ya başa düşməsən, ya möhv olub suradən çıxmalsan.

"Qarabağda azan səsi". Bu hekayətə mülliif Ramiz Rövşəndən belə bir epigraf götürür: "Düsmənləri saza qovarIQ torpaqımızdan, Yətimlər köynək türkər bayraqımızdan". Yətimlərə bayraqdan köynək tıkmayıncı ciddiyəti hom şairin, hom da şairin sözünü epigraf götürür yazi mülliifinin məqsəd ciddiyetindən xəbər verir.

Demək, qəzetlərdə, telekanallarda belə bir məlumat gedir ki, cəbhə xəttindən yaxın olan bölgələrdə azan

"GƏLƏCƏYƏ ÖN SÖZ"

II. Qarabağ: yaşayan tarixin təzadları

1. Hər vaxtin öz yazısı

Burada "Gələcəyə ön söz" kitabına toplanmış Qarabağ xronikası ilə bağlı yazıların tekce adını çəkmək bəs edir ki, onun bütün imkanları Qarabağ mənəvəyini naminə sahərər etməsinin mahiyyətini anlayag: "Qarib ölkədəki asqrın ağırları", "Qarabağda azan səsi", "Qarabağda sivilizasiyalar yox, siyasi maraqlar toqquşur", "Yenə ki president üzüüz göldi", "Forpostun qara günləri", "Göz yaşlarında islanan Qarabağ problemi", "Virtual Qarabağ siyasi kastası" - bu yazıları Qulu Məhərrəmlə 2013-cü ilədə qəlemlə alıb. Əlbəttə, Qarabağ mövzusunu 2014-cü ilde da davam etdirib. "Qarabağ danışlığlarında model axtarı", "Krim böhrəni Qarabağın sonundurmu?", "Ukraynada Qarabağ ssenariisi", "İngilislərin "Mavi kitab" dan başlanan erməni genosidi", "İyirmilərin görüşündən Qarabağda: hər sey mavi, masnawi", "Qarabağ problemində 5 rayon illüziyası", "Frau Merkelin bir cümləsi" - bu yazılar isə 2014-cü ildən başlayaraq, 2018-ci ilin sonuna dek davam edən tarixlərdə qəlemlə almışdır. Göründüyü ki-

Qulu müəllim, ilk növbədə, televiziya adamıdır, milli televiziyanın inkişafına misilsiz töhfələr vermiş, onu yeni veriliş formatları ilə zənginləşdirmək, teleməkanda "Şəhər" kimi bir program yaratmış böyük peşəkar, bənzərsiz aparıcı, medianın vücdanın təmsilçisidir.

Cəmil HƏSƏNLİ, tarix elmləri doktoru, professor

2013-cü ilin sitatı:

"Qarabağda sivilizasiyalar yox, siyasi maraqlar toqquşur".

Qulu Məhərrəmlı

vənlanan sual var, elə bil ki, növbətən yazida həmin suala təsdiq olur. Beləliklə, Qarabağ həkəyatörünün zencirvari olacaq yaranır. Bu həkəyatörün birinci digərindən ayırmak, təcrid etmək olmır, sənki oxucu hiss edir ki, arada nəsri qırıldı. Hənsi bir boşluq Qulu Məhərrəmlə diqqətdən kənardə qoya bilməzdi.

Yeri golmaksız, qeydlərimizin sonuna saxlamadan burada bir təklif də vermek istərdik; ancaq Qarabağ mövzusunu əhatə edən yazıları bir yərə toplamaq, ayrıca kitab halında naş etmek, gələcək yüz illiklər üçün ehtiyat mənəvi silah anbarı ya-

26-da mütləq məni axtarır, Rusiyannın mixtiləşmiş şəhərlərindən zəng edir. Hal-həvəldən sonra Xocalıdan, hələt olmuş döyüş dəstərlərindən, qoşlu yetirilmiş qocalardan və usqlardan, bir də Azərbaycanın bugünkü dörtlərinəndən danışır. Bir qayda olaraq, səhərbətin sonunda vətən üçün darixığını və fırıldax kimi Bakıya qayda-cağırı deyir. Deməyin deyir, amma gəlmək, hələk, da galmak istəmir...". Bu bir neçə cümlə Qulu Məhərrəmlinin həkəyatötü ilə üçün qələmə aldığı mahiyyətino işi salır və yazısının sonunda bir də həmin mahiyyəti qeydiyi deyir: "Cabbar üçün mühəri-

veriləcək. Və bu azan düşməni mənənə sindirdi ki, insanlığını da ruhən sahərər edəcək, hər kəsə bir mənəvi rahatlıq gotiroc. Qulu Məhərrəmlə çox ustalıqla azan oləyhinə dənisiş fanatik dindarları öz üzərinə qaldırır, hələ bolxo azanın üstün tərəflərini bir az da məhrəmliklə şərh edir. Amma işurasındadır ki, o, düşmənə qarşı dahe real, düşmən qüvvələrə təsir gücündə ola biləcək təkliflər verir. Düşmənlərin evyəcər rubuna təsir edəcək radiokanallarının açılması, erməni dilində Ermenistanı folakata aparan siyasi ifşa edən verilişləri təskil etməyin vacibliyindən danışır və istor-istəməz hər kəsi inandırır bilir ki, düşmənə qarşı mənəvi savas necə və hansı illsullarla aparılmalıdır. O, yazının sonunda bir təsəssüfün də gizlətmir. Demək, bu məsələlərlə bağlı vaxtı ilə Xankəndi dairəsindən deputat olmuş Flora Xanım da müzakirələr aparmışdır. Təsəssüfün də mahiyyəti budur ki, həmin təkliflər elə kəgiz üzərində qalmışdır.

(Davamı 5-ci səhifədə)

08 sentyabr 2021-ci il

(Əvvəli 4-cü sahifədə)

"Qarabağda sivilizasiyalar yox, siyasi maraqlar toqquşur". Müəllif bu yazının yaranma səbəbini belə çatdırır: "Rus tarixçi Oleq Kuznetsovun İsvəçin nüfuzlu "Qafqaz. Qloballaşma" jurnalında çap olunmuş "Qarabağ münaqişası: sivilizasiyaların toqquşması" məqaləsi bu qənaətimi bir az da dərinləşdirdi. Kifayət qədər tutarlı arqumentlərə, zəngin tarixi-kulturoloji faktlara əsaslanan məqalədə Cənubi Qafqazın ən "uzunömürli" münaqişası təhlil olunur". Elə təkcə bu məlumat bəs edir ki, müəllifin opponent yanaşmasının nə qədər seviyyəli olduğunu görə bilək. Əvvəlcə sadəcə məlumat verir. Yəni bu məlumatdan anlaşıılır ki, rus tarixçisi kifayət qədər dərin məzmunlu bir məqale yazıb. Ancaq Qulu Məhərrəmli məsələni bu cür qoymur, o, oxucusun qatdırır ki, heç də məsələnin mahiyəti sivilizasiya fərqi ilə bağlı deyil. Münaqişənin kökündə maraq dayanır, ermənilərin qəsbkarlıq niyyəti dayanır. O cümlədən, erməniləri qızışdırın qüvvələrin maraqları da bu münaqişənin davamlılığında əsas şərtdir. "Yüz ildən çoxdur ki, "Daşnaksüt-yun"un qızışdırıcı ekstremizm püşkürən ideoloji şüərləri məhz bù ideyalardan qaynaqlanaraq beynılara yeridilir". Bir sözlə, erməni ideoloqları "Böyük Ermənistən" xülyasını gerçəkləşdirmək adı altında tərəfdarlarını səfərbər edərək yürüsə başlayıb.

Daha bir yazıda - "Yənə iki prezident üz-üzə gəldi" - Qarabağ məsəlesi ilə bağlı düşüncələrini davam etdirir. 23.11.2013-cü ildə həftənin gündəmində olan bir görüşün örtülü tərəflərinə işıq salmağa cəhd edən müəllif əslində nəticəsiz olan görüşdən sonra iki ölkənin imkan mənzərəsini açıqlayır: "Azərbaycan Qarabağ probleminin həlli ilə bağlı son illər strateji baxımdan xey-

1. Hər vaxtin öz yazısı

li təmkinli addımlar atmışdır. Yəni Qarabağ probleminin həllinə nail olmaq üçün Bakı o vaxt birmənəli qarşılanmayan Bişkek protokolu imzalandıqdan sonra üç mərhələli planı, demək olar ki, uğurla reallaşdırılmışdır. Əvvəla, iqtisadi cəhətdən güclənmiş, beynəlxalq aləmdə siyasi mövqeyini möhkəmlətmış və nəhayət, Ermənistənən blokadasını davam etdirərək onu zəiflətmış, özü isə hərbi cəhətdən xeyli güclənmişdir. Təbii ki, bu addımları ilə Bakı özünü həm Rusyanın qızərbindən qorumuş, həm də Türkiyə, Avropa ölkələri, ABŞ və NATO ilə münasibətlərini qismən yeni mərhələyə çıxara bilməşdir". Əslində, bu açqlamanın özü də danışqlarda qeyri-konstruktiv mövqe tutan Ermənistən prezidentinin öz ölkəsinə hansı fəlakətə apardığının xəbərdarlığıdır. Tarix göstərdi ki, Serj Sarkisyanın və onun sələfi Köçəryanın Ermənistana necə bəla gətirdiyi 44 günlük Zəfər müharıbəsində bütün çılpaqlığı ilə üzə çıxdı.

"Forpostun qara günləri" yazısına müəllif belə bir ikinci başlıq da getirir: "Yeni geosiyasi çarpışmada Ermənistəni hansı fəlakətlər gözləyir?". Bu qeydlərdə müəllif SSRİ-nin dağılmasından sonra müxtəlif durumlarda problemleri ilə üz-üzə qalan postsovet ölkələrinin mövcud vəziyyətinə diqqət yetirir. Cənubi Qafqazda yaranmış vəziyyətin əsas səbəbini Rusyanın yaratdığı düyündə görür. Avropada da əslində mövcud vəziyyət haqqında aydın təsəvvür var. Bunu müəllif Avropa Birliyinin Şərqi Tərəfdaşlığı ölkələrinin Vilnüsde keçirilən iki günlük sammitində (30.11.2013) 30-dan çox ölkənin iştirak etdiyi toptanda aşkarlanan faktlar əsasında şərh edir. Nəhayət, Ermənistənla bağlı müəllifin belə bir ironiyası da diqqəti çəkir. O, Ermənistənin Gömrük İttifaqına qoşulması ilə bağlı Rusyanın mövqeyini belə bildirir. Rusyanın "Ermənistənin başına keçirdiyi cilovu daha hərk sixmiş olur". Və nəhayət, özünün ənənəvi sualını qoyur: Moskva öz qara gün forpostu Ermənistənə nə verə bilər? Cavabı özündə olan bu ritorik sualın da əsil mahiyəti ötən il 44 günlük Qarabağ savaşı ilə tam üzə çıxdı. Ermənistənən zəlil vəziyyətinə Moskva yalnız uzaqdan baxmaqla kifayətlənirdi.

"Göz yaşlarında islanan Qarabağ problemi" – bu hekayət də maraqlı faktlara istinadı ilə diqqəti çəkir. Müəllif bu problemin dünyaya çıxışını belə bir tezislə ifadə edir: Qarabağ problemi... dünyaya beynəlxalq hüququn və müasir piarın məntiqi ilə təqdim olunmalıdır. Doğru qənaətdir, ancaq bu hekayət haqqında geniş danişmağa lüzum görmürük. Çünkü həmin hekayət bir çox motivləri ilə "Zamanın rəngləri" kitabında verilmişdi və biz bu baredə danişmişdik.

Bütün hallarda bu gün Ermənistən çalışır ki, problemi yenidən dönyanın siyasi gündəməne gətirsin. Ancaq çox güman ki, buna nail ola biləmeyecek. Çünkü Azərbaycanda problemi bütövlükde, hətta açıq qalan tərəfləri ilə birlikdə nəzarətdə saxlaya biləcək siyasi iradə var.